

ŞUMERLƏR: BƏŞƏR MƏDƏNİYYƏTİNİN YARADICILARI

Rövşən NƏZƏROV,

*Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin
Xarici əlaqələr şöbəsinin aparıcı məsləhətçisi,
ilahiyatçı, BDU-nun doktoranti,
rovshen.nezerov@mail.ru*

Xülasə. Məqalədə şumerlərin tarixi, yerləşdikləri coğrafi məkanları, mədəniyyətləri, kəşfləri, dilləri, adət-ənənələri, qayda-qanunları, hüquq sistemi, bəşəriyyətə bəxş etdikləri yeniliklər haqqında araştırma aparılmışdır. Şumer dili ilə türk dilinin oxşar cəhətləri, həmçinin şumerlər ilə türk xalqlarının yaxinlıq dərəcəsi kimi məsələlər müzakirə predmeti təşkil edir. Məqalədə diqqəti cəlb edən əsas məsələlərdən biri də şumerlərin bəşər cəmiyyətinə bəxş etdikləri "ilklər" olmuşdur. Mövzu ilə əlaqədar olaraq bir çox məşhur şumerşünasların rəy və şərhlərinə istinad edilmişdir. Müəllifin tadqiqatın sonunda gəldiyi qənaat ondan ibarətdir ki, Şumer dönyanın ilk mədəniyyət beşiyidir, həmçinin onları geridə qoyan və ya üstələyən ikinci qədim sivilizasiya pilləsi mövcud deyildir.

AÇAR SÖZLƏR: şumer, mədəniyyət, elm, dil, yazı.

Ровшан Назаров

ШУМЕРЫ: СОЗДАТЕЛИ КУЛЬТУРЫ ЧЕЛОВЕЧЕСТВА

Резюме. Тема статьи - шумеры, создатели культуры человечества. Здесь исследуется история шумеров, их географическое положение, культура, открытия, языки, традиции и обычаи, правила, правовая система, а также новшества, которые они подарили человечеству. Предметом обсуждения является сходство между шумерским и тюркским языками, а также степень близости шумеров и тюркских народов. Одним из главных вопросов в статье, который привлекает внимание – это «новшества», которые шумеры дали человеческому обществу. По теме было много ссылок на мнения и высказывания известных ученых шумерологов. В конце своего исследования автор приходит к выводу, что шумер является первой в мире колыбелью культуры и нет второй другой цивилизации, которая бы имела преимущества или опередила шумеров.

КЛЮЧЕВЫЕ СЛОВА: шумер, культура, наука, язык, письмо.

Rovshan Nazarov

SUMERIANS: THE CREATORS OF HUMAN CULTURE

Summary. The subject of the article is the Sumerians, the creators of human culture. The history of the Sumerians, their geographical locations, cultures, discoveries, languages, customs, rules, legal system, novelties they have given to mankind have been studied here. The similarities between the Sumerian language and the Turkish language, as well as the degree of closeness of the Sumerian and Turkic peoples are the subject of discussion. One of the main

issues in the article was the “Firsts” that the Sumerians gave to human society. Opinions and comments of many famous Sumerians have been referred to the subject. The author concludes at the end of his research that Sumer is the world’s first cradle of culture and there is no second stage of ancient civilization that left or surpassed them.

KEY WORDS: sumer, culture, science, language, writing.

Mənbələr e.ə. 3500-cü illərdə sivilizasiyaların beşiyi olan Mesopotamiyanın bərəkəti torpaqlarının cənubunda (Dəclə və Fərat çayları arasında), indiki Küveyt ərazisində və Səudiyyə Ərəbistanının şimalında bir qrup insanın yazdan istifadə etdiyini və digər cəmiyyətlərdən fərqli dildə danışdığını xəbər verir. Bu insanlar yüksək zövqlə inşa edilmiş şəhərlərdə yaşamış və hüquqi prinsiplərə əsaslanan idarəciliyə malik olmuşlar. Bəhs etdiyimiz bu cəmiyyət şumerlərə məxsus idi. Şumerşunas alımlar Yer üzündə tarix elminə məlum olan ən qədim xalqın şumerlər olduğu qənaətinə gəlmışlər. Şumerlər bəşər mədəniyyətinin ilk yaradıcıları hesab edilirlər. Müasir hüquq, adətlər, bürclərin və s. şumerlərdən gəldiyi hesab olunur.

Şumerlər haqqında ən ciddi əsərləri məşhur Amerika şumerşunası Samuel Noah Kramer qələmə almışdır. O, “Tarix Şumerdən başlanır” kitabında yazır: “İlk məktəblər, ilk ikipalatalı parlament, ilk qanunlar, ilk kitabxana, ilk kitabxana kataloqları, ilk bibliografiya şumerlərdən başlayır”. Buna əsasən qeyd edə bilərik ki, ilk kitabxanaların vətəni qədim Şərqdir. Son elmi araşdırırmalar nəticəsində ilk kitabxana nümunələrinin e.ə. III minillikdə məhz Şumerdə meydana çıxdığı qənaətinə gəlinmişdir [1].

Yazı tarix üçün maddi həqiqət və ən vacib dəlil hesab edilir. Yazı olmadan tarixin izi ilə getmək mümkün deyil. Bu mənada yazı mədəniyyətə təkan verən vasitə kimi qəbul edilir. Tarixin insana aydın olmayan, qaranlıq təsəvvür etdiyi mərhələləri yazı vasitəsi ilə işıqlanmışdır.

Tarixə məlum olan ilk yazı sistemi Şərqdə yaranmış mixi yazısıdır. Dəclə və Fərat çayları arasında meydana gələn böyük bir mədəniyyətin maddi sübutu olan mixi yazısı qədim şumerlərin dünyaya bəxş etdiyi ilkəldəndər.

XIX əsrə yaşılmış fransız astroloq Julis Oppert babillilərin mixi yazısının yoxdan törəmədiyinə, başqa bir yazının məhsulu olduğuna inanındı. O, belə bir hipotezlə çıxış edirdi ki, bəzəkli yazıya və inkişaf etmiş sivilizasiyaya malik olan babillilərlə Mesopotamiyanın hələ yazı mədəniyyəti olmayan tarixdən önceki əhalisi arasında əlaqə vardır. Oppert bu yazını icad edən və sivilizasiyani yaradan qövmün şumerlər olduğu qənaətinə gəlmışdır.

Mixi yazıların özlerinin də müxtəlif formaları mövcuddur. Bunlara qədim Şumer mixi yazılarını, Assur mixi yazılarını, Əhəmənilər dövründə mövcud olan mixi yazılarını misal göstərmək olar. Bunlar yazılış və quruluşuna görə bir-birindən fərqlənirlər. Yazı vasitəsi kimi gildən istifadə olunmuşdur.

Dünyada ilk məktəb anlayışının yaranması da şumerlərin adı ilə bağlıdır. Yuxarıda qeyd etdiyimiz Samuel Noah Kramerin “Tarix Şumerdən başlanır” əsərinin ilk fəsli məhz Şumer məktəblərinə həsr edilmişdir. O belə deyirdi: “Şumer məktəbləri yazının keşfi və təkmilləşdirilməsi nəticəsində yaranmışdır”. Məktəbə “Edubba”, yəni kitabələr evi deyilirdi. Şumer məktəbləri başlangıçda məbədlərin yanında fəaliyyət göstərsələr də, zaman keçdikcə müstəqillik əldə etmişlər. Kitabələr evi kimi tanınan elm ocaqları zaman keçdikcə inkişaf edərək mədəni-maarif mərkəzləri statusunu qazanmışlar [1].

Şumerlər böyük bir ədəbi sərvət miras qoymuşlar. “İlk yaradılış” dastanı və “Tufan” hekayəsi şumerlərdə yaranıb sonradan digər xalqlara keçmişdir. Buna əsaslanaraq qeyd edə

bilərik ki, ən qədim xalqlardan olan semitlər də şumerlərə məxsus olan mədəniyyət, yazı və dil ilə tanış olmuşlar.

“Nuhun tufanı” haqqında Bibliya hekayəsinin orijinal olmadığı Corc Smitin “Gilqameş” dastanının 11-ci löhvəsini deşifr etməsi ilə məlum oldu. Britaniyalı arxeoloq Corc Smit 187-ci ildə Assuriyanın mərkəzi Nineviya şəhərində aparılan qazıntılar zamanı əldə olunan lövhələri araşdırarkən lövhələrin birində rast gəldiyi mətn alimin yeni axtarışlarına ilham verən nadir hadisə olur. Dünya tufanını izah edən lövhədəki nizamlı düzülmüş sətirlər tufan haqqında Babil mifinin ilk qaynağının şumerlər olduğunu sübut edir.

Şumerlər və dil

XX əsrin ortalarından etibarən Şumer məsələsi daha çox linqvistik sahədə öyrənilməyə başlanılmışdır. Şumer dilinin Akkad yazıları əsasında öyrənilməsi bir çox tədqiqatçıları belə bir nəticəyə gətirib çıxarıb ki, bu dil heç də sami mənşəli xalqların dili deyil, əksinə, iltisəqi dillər ailəsinə mənsubdur.

Alman alimi Hüqo Vinkler belə yazırırdı: “Bizə qədər galib çatmış ən qədim qaynaqlar semit dilində deyil, şumer dilində yaranıb ki, daha sonralar bu yazıların dilini də onların dili adlandırıblar”. Bu dil əsas elementlərinə görə türk dilinə uyğun iltisəqi quruluşlu dildir və semit dillərin quruluşundan tamamilə fərqlənir [2].

Şumer dilinin türk dilinə yaxınlığı məlumdur. Belə ki, hər iki dildə orfoepik və mənə etibarilə müştərək sözlər mövcuddur. Görkəmlı şair, türkoloq, türk dünyasının böyük ziyalısı Oljas Süleymenovun “Az i Ya” kitabında “Sumernamə” adlanan hissədə də türklərlə şumerlər müqayisə edilmişdir. Ancaq ona qədər də bir sıra türkoloqların araşdırmasında şumer məsələsi öndə olmuş və türk dünyası ilə şumer mədəniyyəti arasındaki əlaqələr öyrənilmişdir [3].

Şumerlə türk-altay dünyası arasında xüsusiilə dil ilə bağlı ən mühüm oxşarlıq ondan ibarətdir ki, şumer dili iltisəqi bir dildir. Bu səbəbdən də türk-altay dilləri ilə şumer dili genetik yaxınlıq baxımından müqayisə olunmalıdır [4].

Demək olar ki, şumerlərin türklərlə qohum olmasına ən nihilist yanaşan tədqiqatçılar da əmindiirlər ki, bu məsələdə türklər şumer mədəniyyətinin varisi kimi ortaya çıxmada daha çox haqlıdırlar. Akademik Tofiq Hacıyevin təbərinə desək, “Şumer kimi nəhəng abidələr nə qədər genetik baxımından billavasitə hansısa xalqa məxsus olsa da, o heç vaxt bir xalqın inhisarında ola bilməz. Yəni, günümüzdə istənilən bir xalq şumerin tək varisi olmasına iddia edərsə, bu o qədər də asan qəbul ediləcək bir məsələ deyil. Necə ki, Adəm bütün insanların, xalqların əcdadıdır, şumer sivilizasiyası da bütün xalqların mədəniyyətinin əcdadıdır” [5].

İlk yazıya sahib olan şumer cəmiyyətində təhsilə çox önem verilirdi. Kiçik yaşdan etibarən uşaqlar məktəbə göndərilir və burada riyaziyyat, əkinçilik, yazı, hüquq kimi dərslər tədris olunurdu. Gil lövhələrdən istifadə edildiyi üçün minlərlə dərs matni günümüzə qədər gəlib çıxmışdır [6]. Aşkar olunmuş lövhədə kiçik bir məktəbli bunları çizmişdir: “Həftədə 6 gün səhər tezdən galib, evə çox gec gedirik. Kaş ki, daha çox tətil olsa...” Məktəbdə müsəlliimlər dəcəllik edən şagirdlərə müxtəlif cəzalar verə bilərdilər.

Bəzi qaynaqlarda göstərilir ki, ilk qanun mətni də şumer şəhər dövlətlərindən Laqaş hökmdarı Kral Urqikina tərəfindən e.ə. 2375-ci ildə hazırlanmışdır. Bu qanunlarda özəl mülkiyyət, ailə hüququ, sosial və ticarət qaydaları, kimsəsiz və gücsüzlərin hüquqları öz təsbitini tapmışdır [7].

Şumerlər günüə ədalətin simvolu kimi görür, günəşin qaranlığı aydınlatdığı kimi ədalətin də haqsızlıqları aradan qaldıracağına inanırlırlar. Onlara görə, ədalət insanların haqqı, dövlətin

isə vəzifəsidir. Hətta yazdıqları daş lövhələrdə belə bir cümlə keçir: "Heç kimin qaranlıq küçələrə girməkdən qorxmadiğı, gəzenlərin ayaqlarına tikan batmadığı, insanların ac yatmadığı bir ölkə xəyal edirəm".

Evlilik yazılı bir sənədlə dövlət tərəfindən qeyd olunır, kişi qadının haqq və hüququnu boşanma zamanı lazımı təzminat haqqını qəbul edirdi. Qadın ərinin sədaqətsizlik etdiyini, vəzifə və öhdəliklərini yerinə yetirmədiyini söyləyərdi, boşanma haqqına sahib olardı. Şahidlər və hakim qarşısında baş tutan boşanmalar günümüzün mədəni hüququnun təməli hesab olunur. Bu qanunların ilk versiyası İstanbul Arxeologiya Muzeyində nümayiş olunur və ilk dəfə şumeroloq Muazziz İlmiya Çığ və Xədicə Qızılıyay tərəfindən araşdırılmışdır [8].

Öslində, şumerləri antik topluluq adlandırmak doğru deyil. Çünkü onlar müasir dünyada hətta müyyəyen qədər irəlidə olmuşlar. "Yuyulmamış əllə yemək yeməzlər" kimi atalar sözleri onlara aiddir.

Şumerlər və elm

1 ili 365 gün, 1 ayı 30 gündən hesablanan təqvim də şumerlər tərəfindən icad edilmişdir. Gök cisimlərini o qədər yaxşı araşdırmışdır ki, hələ eramızdan əvvəlki dönen olmasına baxmayaraq, 5 planeti və 12 bürcü kəşf etmişlər. Hazırda istifadə dilən bürc adlarını da onlar qoymuşlar. Merkuri, Venera, Mars, Jupiter və Saturnun, eləcə də Güneş və Ayın hərkətlərini izləyərək qeyd etmişlər. Şumerlər "Ziqurat" adlandırdıqları qüllələrdə kosmosu da araşdırmışlar. Güneş və Ay tutulmasını qabaqcadan təyin edə bildikləri barədə müxtəlif qaynaqlarda qeydlər var. Şumerlərin digər astronomik kəşfi isə bir çox bürcün xəritəsinin hazırlanmasıdır. Təxminən 5 min il bundan əvvəl şumerlərin kosmosla bağlı elmi araşdırılmaları müasir dövrədə kosmik aparatlardan göndərilən görüntülərlə öz təsdiqini tapmışdır [9].

Riyaziyyatda dairənin sahəsi kimi hesablar, 60-lıq say sistemindən (1 saatın 60 dəqiqə, 1 dəqiqənin 60 saniyə və ya çəvrənin dərəcə ölçüsünün 360 dərəcə olması kimi) istifadə də onların bizə töhfəsidir [10].

Şumerlər astronomik sferada da böyük tərəqqi əldə etmişlər. Ay, il, gün hesablamaları, demək olar ki, indiki ilə eyni olmuşdur. Şumerlərin sahib olduğu 12 aylıq təqvimdən qədim misirlilər, yunanlar və müxtəlif semit qrupları da yararlanmışlar. Bu təqvimə görə, 1 il 2 fəsildən - qış və yay fəsillərindən ibarət idi. Yay fəsli yaz gecə-gündüz bərabərliyi gündündən, qış fəsli isə payız gecə-gündüz bərabərliyi gündündən başlayırdı. Onların 1 günü 12 saatdan ibarət idi. Ancaq saatları müasir anlayışdakı saatla 2 saatə bərabər idi. Yəni, toplamda yenə 24 saat edirdi.

Müasir dövrümüzdə bir çox məsələnin onlardan gəlməsindən əlavə, adətlərimiz, hətta bəzi dini inanclarımızın kökü də qədim şumerlərə gedib çıxır. Məsələn, Şərqi Türküstandan Balkan yarımadاسına qədər geniş bir ərazidə qeyd olunan Novruz bayramı iki şumer tanrısı - Tammuz və İnnannanın hər il 21 mart tarixində qovuşmasından qaynaqlanır. Bu evlilik qış fəslinin bitməsini, torpağın cana gəlməsini, bərəkətlənməsini simvolizə edir. 21 mart eyni zamanda gecə və gündüzün bir-birinə bərabər olduğu tarixdir. 21 dekabrda güneş tanrışı Tammuz ölü və sonra yenidən dirilir. Bu diriliş 25 dekabr tarixində qeyd edilir. Bu bayramda şumerlilər indiki dövrək milad ağacı kimi bir ağac bəzəyərdilər. Ağacdakı bəzəklər hər növ meyvəni, bolluq və bərəkəti simvolizə edirdi.

Yerə düşən çörəyin öpülməsi də şumer adətlərindən hesab edilir. İnsanların torpaqdan, qadınların kişilərin qabırğa sümüyündə yaradıldığı fikirləri şumer mixi yazılarında qəribə bir şəkildə detallı olaraq qeyd edilmişdir. Şumerdə tanrıları sevindirmək, niyyət etmək, xəstəlikdən qurtulmaq və əhd etmək üçün xəstə və ya axsaq olmayan bir heyvan kəsilərdi. Qurbanları

məbəd rahibləri kəsərdilər. Qurbanların sağ budu və iç orqanları tanrırlara təqdim edilir, geridə qalanı isə paylanır. Bu, dinlərdəki qurban ritualına çox bənzəyir [11].

Şumerlərin mənşəyi ilə bağlı müxtəlif versiyalar mövcud olsa da, onların dəqiq kimlər olduqları elmə hələ də məlum deyildir. Lakin araşdırmaçı elm adamlarının əmin olduqları bir fakt onların Orta Şərqi kökənlər olmamasıdır. Sanki təcrid olunmuş cəmiyyət olaraq buraya başqa yerdən gəlmişlər. Dillərinin və yaşayış tərzlərinin bu coğrafiya ilə heç bir əlaqəsi olmamışdır.

Nəticə

Şumerlər müharibələr və daxili çekişmələr nəticəsində Akkad dövləti tərəfindən işgal edilmişdir. Bəzi şumer şəhər dövlətləri müstəqilliklərini saxlasalar da (Laqaş və Ur), zamanla şumer mədəniyyəti və xalqı tarixdə silinib getmiş, əzəmətli şəhərləri isə xarabalıqlara çevrilmişdir. Bəzi mənbələrdə belə iddia olunur ki, şumerlərin əksəriyyəti akkadlarla qarışmış, onların dili də assimilyasiyaya uğramışdır.

Şumerlərin bir çox sahələrdə ixtiraları və kəşfləri müasir dövrədə sosial və mədəni həyatda öz aktuallığını qorumaqdadır. Sevindirici haldır ki, Azərbaycanda şumerşünaslıq sahəsində tədqiqatlar və araşdırımaların miqyası get-gedə artmaqdadır. Əminik ki, bu tipli tədqiqatlar artıqca şumerlər haqqında hələ bəşəriyyətə məlum olmayan bir sıra məsələlərə aydınlıq gətiriləcəkdir.

ƏDƏBİYYAT

1. Samuel Noah Kramer. History Begins at Sumer: Thirty-Nine Firsts in Recorded History. University of Pennsylvania Press, 1956.
2. Kültüroloji Dünya Mədəniyyəti Tarixi. Redaktor: N.O.Voskresenskaya. Moskva: Birlik, 2003 www.thestrip.ru/az/forma-brovejj/hudohestvennaya-kultura-shumer-shumerskaya-kultura-pozdnyaya-shumerskaya/
3. Olcas Süleyman. AZ İ YA. Rusca asılından çeviren: Natik Seferoğlu. İstanbul: Türk Dünyası Araştırmaları Vakfı, 1992.
4. Muazzez İlmiye Çığ. Zaman Tüneliyle Sumer'e Yolculuk. Kaynak Yayıncıları, 1998.
5. Şumer Mifi və Azərbaycan Tarixi // "Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" V Uluslararası Folklor Konfransının Materialları, Bakı, 17-19 Oktyabr. B.: 2007.
6. Sebahattin Bayram. Eski Mezopotamya'da Kutsal Evlilik Metinleri ve "Kutsal/Kült/Mabet Fahise(Si)" İbâresi / <https://dergipark.org.tr/tr/download/article-file/753739>
7. <https://www.milliyet.com.tr/egitim/bilinen-ilk-yazili-kanun-nedir-ve-hangi-uygarligaiittir-6500688?fbclid=IwAR3zTJ8X68n55pUh6fqHMEPbXIV9glTssoW30F3m4ENXO RKVKIS1hugnoTO>
8. Muazzez İlmiye Çığ. Zaman Tüneliyle Sumer'e Yolculuk. Kaynak Yayıncıları, 1996.
9. www.history.com/topics/ancient-middle-east/sumer
10. www.499c.ru/az/shumerskaya-kultura-kakoi-byla-istoriya-shumera-kultura/
11. Muazzez İlmiye Çığ. Makale ve Belgeleri. Yunan Değil, Sumer / www.docplayer.biz/tr/23514164-Turkestan-skaya-biblioteka-turkistan-library-muazzez-ilmiye-cig.html